

TƏSVİRİ

The [chain plate firewood coal drying machine](#) fasiləsiz xətt çay istehsalı üçün uyğundur, bu da əmək xərclərinə xeyli qənaət edir. O, 6 mm qalınlığında super lehimli polad lövhə və yüksək keyfiyyətli dizel yanacaqları və kiçik istilik itkisi və tez maşın isitmə ilə yüksək səmərəli istilik mübadiləsi cihazlarını qəbul edir. Yüksək güc və böyük hava həcmi mühərriki ilə, maşının içərisindəki isti və rütubətli havanı tez bir zamanda çıxara bilər və eyni zamanda maşının içərisində temperatur dəyişikliyini effektiv şəkildə azalda bilər və yanacaq xərclərini əhəmiyyətli dərəcədə azalda bilər isti hava sirkulyasiya cihazına malikdir.

Maşın istilik üçün odun və kömürdən istifadə edir. Çoxlu ağac ehtiyatları olan çay bağları üçün uyğundur. Yanacağın əldə edilməsi asandır və qiyməti aşağıdır. Faktiki ölçmə üçün saatda cəmi 120 kq ağac (20) tələb olunur və yanacaq xərci olduqca aşağıdır. Çayın kütləvi istehsalı üçün ideal Modeldir.

Maşın müxtəlif çay istehsalı üçün hava həcmi və qurutma müddətini tənzimləyə, çayın tamamilə qurudulmasını təmin edə bilər. Və daxili quruluşu optimallaşdırın, aşağı səs-küy, material düşən zaman çaya ən kiçik zərər. Əmin olun ki, çayın yaxşı rəngi, yaxşı dadı, keyfiyyəti yüksək olsun.

Bu maşın təkcə çayı deyil, həm də meyvə, tərəvəz, ət, dəniz məhsulları və s. kimi müxtəlif qidaları quruda bilər. Lazım olduqda xüsusi paslanmayan polad üslubları və xüsusi maşın ölçülərini dəstəkləyir.

ÜSTÜNLÜK

1. Yaş materialla davamlı təmasda olmaq üçün isti havadan mühit kimi istifadə etmək, beləliklə, yaş materialda olan suyun istiliyi çıxarmaq üçün yayılması, buxarlanması və buxarlanması, bununla da qurutma məqsədinə nail olmaq;
2. CNC zımbalama texnologiyasını mənimsəmək, mesh düzdür, hava keçiriciliyi yaxşıdır, struktur möhkəmdir, təbəqələşdirilmiş hava daxil olur, isti hava güclü şəkildə nüfuz edir, su buxarının ötürülmə sürəti sürətlidir, su tankda yığılmır, və səmərəliliyi yüksəkdir;
3. Ən son isti qaz bərpa texnologiyasından istifadə edərək, mexaniki istilik sürətli, istilik itkisi kiçikdir;
4. Bütün maşın güclüdür, görünüşü səxavətlidir, xətlər sərt, yeni ultra aşağı bunker dizaynı, sabit və praktiki, boşaldılması asan, yüksək iş səmərəliliyi; eyni zamanda yüksək keyfiyyətli hissələri, yeni mikrokompyuter avtomatik idarəetməsi, istifadəsi asan, sabit keyfiyyəti ilə vaxta və səyə qənaət edir və materiallarınızı qurutmaq üçün ideal maşındır.

TƏTBİQ

[Chain Plate Tea Drying Machine](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	10-30 Dəqiqə
Yaşıl çay	10-30 Dəqiqə
Ağ çay	10-30 Dəqiqə
Oolong çayı	10-30 Dəqiqə

Bitki mənşəli çay	10-30 Dəqiqə
-------------------	--------------

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Wood Coal Heating Chain Plate Tea Drying Machine](#) spesifikasiya siyahısı:

Model	DL-6CHL-CM30	
Ölçü	9050×2120×2230 mm	
Gərginlik	220V / 380V	
Qurutma sahəsi	30 m ²	
Qurutma lövhəsi sonra	8	
Qurutma vaxtı	8-90 dəq	
Qızdırıcı element	İsti hava sobası	
Yanacaq	Odun/kömür/granul yanacaqları	
Fırın modeli	FP-120	
Sürücü motor	Güc	2,2 KVt
	Sürət	1400 rpm
	Gərginlik	220 V
Yem motoru	Güc	0,55 kvT
	Sürət	1400 rpm
	Gərginlik	220 V
Yaş çayın nəmliyi	≈ 50%	
Qurudulmuş çayın nəmliyi	≤5%	
Saatda m ² başına çəki itkisi	3 kq	
Yaş çay tutumu	190 kq/saat	
Qurudulmuş çay tutumu	100 kq/saat	

Hər maşın üçün odun kömürü istehlakı:

Qurutma sahəsi	10-20 m ²	24-32 m ²	40-60 m ²
Tutum	40-105 kq/saat	140-210 kq/saat	290-570 kq/saat
Soba modeli	FP-100	FP-120	FP-150
Ağac istehlakı	120-140 kq/saat	170-190 kq/saat	210-240 kq/saat
Kömür istehlakı	60-70 kq/saat	80-90 kq/saat	110-120 kq/saat
1 kq ağac = 3000 kilokalori 1 kq kömür = 6500 kilokalori			

Hamısının spesifikasiyası [Wood Coal Heating Chain Plate Tea Drying Machine](#).

Model	Qurutma sahəsi	Tutum (yaş çay)	Çıxış (Quru çay)
6CHL-CM10	10 m ²	42 kq/saat	22 kq/saat
6CHL-CM16	16 m ²	90 kq/saat	50 kq/saat

6CHL-CM20	20 m ²	105 kq/saat	55 kq/saat
6CHL-CM24	24 m ²	140 kq/saat	75 kq/saat
6CHL-CM30	30 m ²	190 kq/saat	100 kq/saat
6CHL-CM32	32 m ²	210 kq/saat	110 kq/saat
6CHL-CM40	40 m ²	295 kq/saat	155 kq/saat
6CHL-CM50	50 m ²	420 kq/saat	220 kq/saat
6CHL-CM60	60 m ²	570 kq/saat	300 kq/saat

Yuxarıdakı məlumat mənbəyi: yerli boş yarpaqlı çayımız, yaş çayın nəmliyi: $\approx 50\%$, quru çayın nəmliyi : $\leq 5\%$.

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR



中国力 办茶设备

Chain Plate Tea Dryer

DL-6CHL-CM30

Wood / Coal Heating
Drying Area : 30m²
For All Kind Tea



Wet Tea : 370 kg/h
Dried Tea : 200 kg/h

Plate Size:1000X125mm
L:750cm W:218cm H:240cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767



力. 10520105

Chain Plate Tea Dryer DL-6CHL-CM30

Wood / Coal Heating
Drying Area : 30m²
For All Kind Tea



Wet Tea : 370 kg/h
Dried Tea : 200 kg/h

Plate Size: 1000 X 125mm
L: 750cm W: 218cm H: 240cm

**Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767**







Assistant
Tea Machines



DELIJX.COM



ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəyə klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

↓ ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓